

LAÇIN AZƏRBAYCANIN ƏZƏLİ VƏ ƏBƏDI ƏRAZİSİDİR

Dağların qoynuna sıyınlıq Laçın. Hətta deyerdim ki, cənnətin üzüne açılan yol buradan kecidir. Bu yerlər təbietin yaratdığı al-əlvən rənglərin sehrinə bələnərdi. Zirvəsində qış, etəyində bahar olan dağlar, yaylaqlar, zümrüt məşləri, sildirim qayaları, buz bulaqları, min bir dərdin ərmanı olan havası, suyu, bir sözlə, zəngin təbieti ilə məşhur olan Laçın Azərbaycan tarixində özünəməxsus yer tutub. Bu qədim yurd yerimiz işgal altında qalsa da, laçinllar ağır və çətin həyat şəraitini ilə üzləşsələr də, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ulu öndərin ətrafında yumruq kimi birləşdirilər. Sözün əsl mənasında onlar həmişə yüksək əzmkarlıq, dəyanət, qətiyyət, dövlətçiliyə sədaqət, vətənpərvərlik və yurdsevərlik nümayiş etdiriblər.

Məlumat üçün qeyd edək ki, Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbən isə Ermənistan ilə həmsərhəddir. Ərazisi 1835 kvadratkilometrdir. Rayonda bir şəhər, bir qəsəbə, 125 kənd olub.

Ərazisinin 75781 hektarı kənd təsərrüfatına yararlı idi. 33205 hektarını əsasən palid, ardıc, cökə, vələs, fistiq və s. qiymətli ağaclarдан ibarət meşə zolağı, 72000 hektarını yaylaq sahələri, 1470 hektarını isə meyvə bağları təşkil edib. Ərazi əsasən çay daşı, qum, gil, qrafit, dağ büləllər, mərmər, civə, uran, kobalt, xrom, qızıl və dəmir yataqları kimi faydalı qazıntılar ilə zəngindir. Rayon ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarca kürqan, qala tipli arxeologiya baxımından qiymətli olan abidələr və digər tikililər var idi.

Laçın təbii və nadir inci hesab olunan Turşusu, İstisu və digər mineral bulaqları ilə məşhur olub. Bu yerlərdə bitən keklikotu, itburnu, qatırquyruğu, çobanyastığı, solmazçıçayı, bağayarpağı, yemişan, baldırğan, qırxbuğum və digər saysız-hesabsız dərman bitkiləri min bir dərde ərman olub. Dağlarda dağ keçisi, cüyür, qaban, ayı, bəbir, canavar, tülkü, dələ, doşan və digər heyvanlar var idi. Başı göylərə dəyən dağların zirvəsində qartallar uçardı. Ta qədimdən Laçın heyvandarlıq, arıcıqliq və terəvəz məhsulları ilə xüsusi seçilirdi. Laçın həm füsunkar təbietinə, həm de strateji əhəmiyyətinə görə çox mühüm ərazidə yerləşirdi. Ermənistən Dağlıq Qarabağ arasında ən qısa və əlverişli yol burdan kecidir. Ona görə də ermənilər həmişə Laçını ələ keçirmək niyyətində olublar. 1992-ci ildə xain düşmənə bu fürsət əldən qəçirmədi. May ayının 18-də Laçını işgal edən ermənilər Gorus-Laçın-Xankəndi dəhlizinin açılmasına nail oldular. Düz iyrimi üç ildir ki, respublika-

mızın 59 şəhər və rayonuna səpələnmiş laçinllar yurd həsrəti, vətən nisgili ile yaşayırlar. Keçmiş qəhrəmanlıq tarixinə söykənən laçinlları uzun illərdir ki, bu suallar düşündürür: Laçın nəyə görə müdafiə oluna bilmədi? 1905-1918-ci illərdə Laçın ermənilərə layıqli cavab vermiş və dağlar qoynunda qartal kimi məğrur dayanmışdı. Bəs 1992-ci ildə yurd yerlərimizi niyə qoruya bilmədik? Haqlı suallardır. Təbii ki, bu sualların cavabı bu gün hər kəsə aydındır.

Mərd oğullar diyarı olan Laçın 1992-ci ildə başı hakimiyyət davasına qarışan ovaxtkı Azərbaycan iqtidarinin səhlənkarlığının qurbanı oldu. İşğal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbəsində və 125 kənddə olan 13.475 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəni-maarif, 101 məktəb, 142 səhiyyə, 460 ticaret şəbəkəsi itirilib. Ümumilikdə rayona 7.1 milyard ABŞ dolları həcmində ziyan dəyiş. Rayonun 34 min hektar meşə massivi, 72 min hektar yaylaq sahəsi erməni tapdağı altında qalib və Laçında 200-dən çox tarixi abidə erməni vandalizminin qurbanı olub.

Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışında və Laçının müdafiəsində 328 nəfər şəhid, 225 nəfər əli olmuş, 33 nəfər uşaq isə hər iki valideynini itirib. İgidliye və göstərdiyi şücaət görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüüb.

Qocaman tarix heç nəyi unutmur. Bu bir tarixi həqiqətdir ki, XX əsrin əvvəllərində Zəngəzur, İrəvan və Arazboyu ərazilərdə dəhşətli vəhililiklər töredən erməni silahlı dəstələrinə həllədici və öldürücü zerbəni xalq qəhrəmanı Sultan bəyin rehberliyi altında Laçının ığid övladları vurub. Onlar Zabux dərəsində erməni silahlı birləşmələrini mühasirəyə alaraq düşmənə sarsıcı zerbələr endiriblər. Beləliklə də Qarabağda yaşayan Azərbaycan əhalisini gözleyən böyük bir tehlükə aradan qaldırılıb.

Mühərbi dəhşətləri, doğma yurd yerlərinin itirilmesi, ığid oğulların şəhid olması, torpaqlarımızın işğala məruz qalması insanları ümidişliliyə, ruh düşkünlüyüne düşçər etmişdi, digər tərefdən isə ovaxtkı rəhbərliyin günahı üzündən respublikada aqlıq, səfəlat hökm sürdü. Büttün bu özbaşınliga, hərc-mərcliyə, anarxiya və xaosa görə laçinllar da sabaha olan ümidişlərini itirmişdilər. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın başının üstünü almış bütün bələlərə son qoydu. Öləke parçalanma təhlükəsindən xilas olud. Vətəndaş mühəribəsinin qarşısı alındı. Qanunsuz silahlı dəstələr ləğv edildi. Cəbha xəttində atəşkəs elan olundu. Öləkəmizdə ictmaiyi siyasi sabitlik bərəqərər olmağa başladı. İtirilmiş ümidişlər yenidən dirçəldi. Öləkədə güclü qayda-

qanun yaradıldı. Ermənistən hərbi təcavüzü nəticəsində məcburi köçküne çevrilmiş insanlarla diqqət və qayğı artırıldı.

Hazırda Ağcabədi rayonu ərazisindəki keçmiş qışlaqlarda məskunlaşan rayon əhalisinin böyük əksəriyyəti indi müasir evlərdə yaşayır. Laçın obaları abad və yaraşlı Qayğı qəsəbəsindən başlanır. Əkin-səpinle və heyvandarlıqla məşğul olan insanlar o qanlı-qadallı illəri yaxşı xatırlayıb və ulu öndə Heydər Əliyevin xatirəsini əziz tuturlar. Son illər rayonun həyatında əsl dönüş bütün sahələrdə inkişaf, təşəbbüs, adamlara qayğı illeri kimi yadda qalib. Hər dəfə obalara yolum düşəndə rayon icra hakimiyyətinin başçısı Akif Səlimovu adamların arasında görürəm. Həmyeriləri ilə birlikdə əl-ələ verərək dəyərli və yararlı işləri davam etdirir, yeni təşbbüs'lərə can atırlar.

Həyat öz axarı ilə davam edir. Qayğılar, neçə deyərlər, başdan aşır, hələ görüləsi işlər ki-fayət qədərdir. Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasına ciddi diqqət yetirilir. Təkce son günlərdə respublikamızın 7 şəhər və rayonunda 9 səyyar qəbul keçirilib və əhali tərəfindən qaldırılan məsələlər öz həllini tapıb. Əhalinin mənzil-məişət şəraitinin, içməli su təchizatının yaxşılaşdırılması, yol, abadlıq işlərinin görüləməsi istiqamətində müsbət nəticələr elə olunub. Hazırda bütün obalara gedən yollara çinqıl döşənib, məhəllələrə yollarda son təmamlama işləri başa çatır.

Məcburi Köçkünlərin Sosial İnkışaf Fondu ilə Dünya Bankının birge layihəsi əsasında Taxtakörpü ərazisində məskunlaşmış 14-25 yaşlı gençlər arasında peşə təlim kursları təşkil olunmuş, telim başa çatdırdan sonra işsizliyin aradan qaldırılması məqsədi ilə hər bir temsilçiye grant formasında 30 min manat dəyərində avadanlıq verilib. 65.2 min nəfərə sosial müavinəti, 1790 nəfərə sosial müavinət, 3569 nəfərə pensiya, 341 ailəyə ünvanlı sosial yardım ödənilir. Dövlət vəsaitinin qanunsuz xərclənməsinin qarşısının alınması məqsədi ilə müntəzəm araşdırılmalar aparılır. Məcburi Köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qəbulu, mövcud problemlərin öyrənilmesi və vaxtında həll olunması istiqamətində xeyli işlər görülmüş, şəhid ailələri, əllillər və imkansız ailələr daim diqqət mərkəzində saxlanılıb. İmkansız ailələrin siyahıları bir daha dəqiqləşdirilmiş, Novruz bayramı münasibəti ilə Sabirabad, Səatlı, Kürdəmir, Bərdə və digər rayonlarda məskunlaşmış ailələrə ərzaq payı göndərilmiş, yerdə əhalinin mövcud problemləri öyrənilib.

Rayonda şəhid ailələri, Qarabağ döyüşçüləri və əllillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Qayğı qəsəbəsində məskun-

laşmış şəhid ailəsi Süleymanova Yegane Sabir qızının iki otaqlı evi əsaslı təmir olunmuş, Şeylanlı obasında Qarabağ döyüşçüsü Mayilov Saday Cəlil oğluna bir otaqlı evin tikintisine başlanılıb. Taxtakörpü ərazisində mövcud olan çinqıl örtülü avtomobil yollarının 14 kilometr hissəsində cari təmir işləri aparılmış, Qayğı qəsəbəsində qəsəbədaxili yollar da təmir olunub. Bundan başqa, cari ildə Taxtakörpü ərazisində Qozlu, Şeylanlı, Sadınlar və İncalan obalarına çinqıl örtülü avtomobil yolu çəkilməsi nəzərdə tutulub. Fingə obasında 4.4 kilometr uzunluğunda obadaxili çinqıl örtülü avtomobil yolu çəkilərək artıq əhalinin istifadəsinə verilib.

Rayon sakinlərinin müvəqqəti məskunlaşdırıqları, rayonunun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının fəaliyet göstərdiyi Taxtakörpü ərazisində "IDEA" İctimai Birliyi tərəfindən həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində geniş iməcilik təşkil olunaraq ağacəkmə kampanyası keçirilib. Qəsəbə ərazisində temiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün parklarda, idarə, müəssisə və təşkilatların həytərlərdə, 552 ailəlik qəsəbədə və obalarda keçirilmiş ağacəkmə kampaniyasında cari ilin əvvəlindən 3 minə yaxın ağac əkilib.

Kənd əməkçilərinə, fermerlərə və sahibkarlara göstərilən dövlət qayğısının nəticəsi olaraq kənd təsərrüfatı mehsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan güzəşt 50 faizdən 70 faizdək artırılıb. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağılarına görə verilən yardımalar dövlət tərəfindən vaxtında ödənilir. "Kənd təsərrüfatı mehsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunmuş yanacaq və motor yağılarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilmesi Qaydalarına" uyğun olaraq 9 kənd ərazi komissiyası üzrə 4752 manat vəsait 21 buğda istehsalçısının plastik kartına köçürülib. Taxtakörpü ərazisində suvarmaya yararlı torpaq sahəsi 18510 ha təşkil edir. Əhali və fermer təsərrüfatlarında mövcud əkin sahələrinin vaxtında suvarılması üçün rayon suvarma sistemləri idarəsinin ballansında olan 18 ədəd nasos stansiyası, 12 ədəd elektriklə, 6 ədədi isə dizel yanacağı ilə işləyən nasoslardan istifadə olunur. Cari ilin birinci rübündə üç ədəd elektrik mühərriki, iki ədəd dizel mühərriki, Vağazın-1 nasos stansiyası əsaslı təmir olunub, 15 kilometr suvarma kanaali lildən təmizlənib.

Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərli keçirilməsinin təşkili, istedadlı gənclərin aşkar olunması, gənclərimizin vətənpərvər ruh-

da böyüməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Şagirdlərin hərbi-vətənpərvərlik təbiyəsinə dərs ilinin əvvəlindən diqqət daha da artırılmış, şagirdlərin hərbi hissələrə və hərbi məktəblərə ekskursiyalarının təşkilinə, məktəblərdə hərbi-idman oyunlarının keçirilməsinə başlanılıb. Rayonun Quşçu kənd tam orta məktəbinin şagirdlərinin Quba məzarlığına, eləcə Fingə kənd tam orta məktəbinin şagirdlərinin N sayılı hərbi hissəyə ekskursiyaları təşkil olunub. Təhsil müəssisələrində aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 2014-cü ildə 12 nəfər məzun Ali Hərbi məktəblərə, 3 nəfər məzun C.Naxçıvanski adına hərbi liseyə qəbul olunub.

Uzun illərdən bəri yiğilib qalan neqativ hallarla qarşı rayonda əsaslı və ciddi tədbirlər həyata keçirilir və bu mübarizə dönəməx xarakter alıb. Dövlət Programına əlavələrə əsasən qəmis və daxal evlərdə məskunlaşmış ailələr üçün 1500 evin tikilməsi, ərazidə geniş abadlıq və quruculuq işlərinin aparılması, Qayğı qəsəbəsi istiqamətində yolu her iki tərəfinin genişləndirilməsi, aqlay tavalarla üzlənməsi, qoruyucu hasarın inşa olunması və yeni işıqlandırıcı dırklärlərin quraşdırılması, obalarda olan qəbiristanlıqların, mərkəzi yolların, köpüllerin təmiri və bərpası, Qayğı qəsəbəsində gündəlik tələbat və ərzaq satışı üçün həftəlik bazarın təkildən üçün rayondaki müteşəkkillik, sabitlik, işgüzarlıq həmin işlərin uğurla yerinə yetirilməsindən xəbər verir.

Bir neçə il bundan əvvəl Laçın rayonunun əhalisi üçün əlamətdar və yaddaşalan bir hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Laçın şəhərinin 85 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Prezident öz ad gününü Taxtakörpüdə laçinlilarla birləşdə qeyd etdi. Dövlət rəhbəri həm yubiley tədbirində, həm də ad gündənde qətiyyətə bildirildi ki, Laçın Azərbaycanın əzəli və əbədi torpağıdır.

Bu qədim yurd yerimiz hər bir azərbaycanlının qəlbindən yaşayır. Hər bir laçinlinin ürəyində qəti bir inam vardır ki, ığid və cəsur övladlar yetirmiş, Azərbaycan elmine, mədəniyyətinə görə işşələrə və təsərrüfatlaşdırmağa, əsaslı təmir olunub, 15 kilometr suvarma kanaali lildən təmizlənib.

Laçinlilar həmişə dövlətimizin, möhtərem Prezidentimizin qayğısını, diqqətini, doğma münasibətini yaxından hiss ediblər.